


2014-cü il



# AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI

MALİYYƏ HESABATI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ

**Global in Reach, Local in Touch**

[www.hlb.com](http://www.hlb.com)

MZ Plaza, 1965, Ziya Bunyadov str. AZ1069, Baku, Azerbaijan

Telephone: +994 12 5648652 Fax: +994 12 5648653 E-mail: [mailbox@hlbaz.com](mailto:mailbox@hlbaz.com) Web: [www.hlbaz.com](http://www.hlbaz.com)

HLB Azerbaijan LLC is a member of  International. A world-wide network of independent accounting firms and business advisers

## **Mündəricat**

---

<b>MÜSTƏQIL AUDITORUN HESABATI .....</b>	<b>1</b>
<b>MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT.....</b>	<b>2</b>
<b>KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT .....</b>	<b>3</b>
<b>MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT .....</b>	<b>4</b>
<b>PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT .....</b>	<b>5</b>
<b>MALİYYƏ HESABATLARINA QEYDLƏR.....</b>	<b>6</b>
<b>3. Uçot siyasətinin açıqlanması.....</b>	<b>6</b>
2. Azərbaycan Respublikası Auditorlar Palatası.....	9
2. Torpaq, tikili və avadanlıqlar.....	10
3. Pul vəsaitləri və qısamüddətli depozitlər.....	10
4. Üzvlük haqları üzrə debitor borcları.....	11
5. Sair qısamüddətli debitor borcları .....	11
6. Ehtiyatlar.....	11
7. Sair qısamüddətli aktivlər.....	11
8. Asılı və törəmə müəssisələrə investisiyalar .....	12
9. Vergi və icbari ödənişlər üzrə öhdəliklər .....	12
10. Sair qısamüddətli öhdəliklər .....	12
11. Şərti aktivlər və öhdəliklər.....	13
12. Öhdəliklər .....	13
13. Əlaqəli tərəflərindən əməliyyatları.....	13
14. Əməliyyat fəaliyyətlərindən pul vəsaitləri axını .....	14
15. Risklərin idarə edilməsi .....	14
16. Hesabat tarixindən sonra baş vermiş hadisələr.....	14

## Müstəqil auditorun hesabatı

### Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinə

Biz Azərbaycan Respublikası Auditorlar Palatasının (Auditorlar Palatası) 31 dekabr 2014-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və bu tarixdə başa çatmış il üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

#### *Maliyyə hesabatlarının hazırlanmasına görə Rəhbərliyin məsuliyyəti*

Rəhbərlik göstərilən maliyyə hesabatlarının Beynəlxalq İctimai Sektor Uçot Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Həmin məsuliyyətə fərqləndirilmə və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətlərinin seçilməsi və tətbiqi; və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

#### *Auditorların məsuliyyəti*

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditini beynəlxalq audit standartlarına uyğun aparmışıq. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir. Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də fərqləndirilmə və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilməsi hazırlanması məqsədilə müəssisənin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

#### *Rəy*

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının Auditorlar Palatasının maliyyə vəziyyəti və bu tarixdə başa çatmış il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətinin axını üzrə Beynəlxalq İctimai Sektor Uçot Standartlarına müvafiq olaraq düzgün və ədalətli təsəvvür yaradır.

“HLB Azərbaycan” MMC

Bakı, Azərbaycan Respublikası  
17 fevral 2015-ci il

## Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

	Qeyd	2014	2013
<b>Əməliyyat gəlirləri</b>			
Üzvlük haqları		600,266	542,915
İxtisasartırma və imtahan gəlirləri		28,225	15,196
Qrant və ianələr		1,000	11,713
<b>Cəmi əməliyyat gəlirləri</b>		<b>629,491</b>	<b>569,824</b>
<b>Əməliyyat xərcləri</b>			
İşçilərə çəkilən xərclər		(344,319)	(325,602)
Ezamiyyə xərcləri		(24,975)	(26,633)
Məlumat və reklam xərcləri		(45,249)	(40,792)
Çap və mətbuat xərcləri		(1,850)	(7,555)
Informasiya Texnologiyaları dəstəyi və ofis xərcləri		(19,509)	(18,562)
Ümidsiz borc xərcləri		(5,791)	(1,580)
Amortizasiya və qiymətdəndüşmə xərcləri		(24,909)	(12,946)
Rabitə xərcləri		(12,592)	(16,499)
Üzvlük haqqı		(8,472)	(8,350)
Audit və peşəkar məsləhət xidmətləri xərcləri		(20,990)	(17,000)
Sair əməliyyat xərcləri		(41,937)	(28,018)
Bank xərcləri		(3,227)	(4,377)
Konfrans xərcləri		(16,247)	(19,515)
İcarə xərcləri		(3,000)	(3,000)
Əsas vəsaitlərin xaric olmasından zərər		-	(309)
<b>Cəmi əməliyyat xərcləri</b>		<b>(573,067)</b>	<b>(530,738)</b>
Xarici valyuta məzənnə fərqləri		(111)	210
<b>İllik artım/çatışmazlıq</b>		<b>56,313</b>	<b>39,296</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
 Sədr

Vəli Rəhimov  
 Maliyyə və təsərrüfat İdarəsinin rəisi

### **Kapitalda dəyişikliklər haqqında hesabat**

---

	<b>Qeyd</b>	<b>2014</b>	<b>2013</b>
<b>İlin əvvəlində kapital</b>		<b>410,672</b>	<b>371,376</b>
İllik artım/çatışmazlıq		56,313	39,296
<b>İlin sonunda kapital</b>		<b>466,985</b>	<b>410,672</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
*Sədr*

Vəli Rəhimov  
*Maliyyə və təsərrüfat İdarəsinin rəisi*

## Maliyyə vəziyyəti haqqında hesabat

	Qeyd	2014	2013
<b>QISAMÜDDƏTLİ AKTİVLƏR</b>			
Pul vəsaitləri və qısamüddətli depozitlər	4	100,157	105,909
Üzvlük haqqları üzrə debitor borcları	5	210,839	213,678
Ehtiyatlar	7	11,865	11,737
Sair qısamüddətli debitor borcları	6	42,050	29,325
Sair qısamüddətli aktivlər	8	27,468	28,507
<b><i>Cəmi qısamüddətli aktivlər</i></b>		<b>392,379</b>	<b>389,156</b>
<b>UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>			
Torpaq, tikili və avadanlıqlar	3	85,600	49,972
Asılı və törəmə müəssisələrə investisiyalar	9	15,637	15,637
<b><i>Cəmi uzunmüddətli aktivlər</i></b>		<b>101,237</b>	<b>65,609</b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b>493,616</b>	<b>454,765</b>
<b>QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>			
Kreditor borcları və ödənilmiş xərclər		877	1,901
Sair qısamüddətli öhdəliklər	11	25,754	35,137
Vergi və icbari ödənişlər üzrə öhdəliklər	10	-	7,055
<b><i>Cəmi qısamüddətli öhdəliklər</i></b>		<b>26,631</b>	<b>44,093</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>		<b>26,631</b>	<b>44,093</b>
<b>KAPİTAL</b>			
Auditorlar Palatası üzvlərinin vəsaitləri		466,985	410,672
<b>CƏMİ KAPİTAL</b>		<b>466,985</b>	<b>410,672</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>493,616</b>	<b>454,765</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
Sədr

Vəli Rəhimov  
Maliyyə və rəsərrüfat İdarəsinin rəisi

## **Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

	<b>Qeyd</b>	<b>2014</b>	<b>2013</b>
<b>Əməliyyat fəaliyyətindən pul axını</b>			
<i>Pul mədəxili:</i>			
Üzvlük haqqlarından pul vəsaitlərinin daxil olmaları		591,487	512,278
Nəşrlərdən pul vəsaitlərinin daxil olmaları		-	21
İxtisas artırma kurslarından və imtahanlardan pul vəsaitlərinin daxil olmaları		28,225	15,175
		<b>619,712</b>	<b>527,474</b>
<i>Pul məxarici:</i>			
İşçilərin xərcləri		(372,174)	(325,602)
Sair ödənişlər		(192,642)	(174,681)
		<b>(564,816)</b>	<b>(500,283)</b>
<b>Əməliyyat fəaliyyətindən gələn xalis pul axını</b>	<b>15</b>	<b>54,896</b>	<b>27,191</b>
<b>İnvestisiya fəaliyyətindən pul axını</b>			
<i>Pul məxarici:</i>			
Əsas vəsaitlərin alınması	3	(60,537)	(713)
<b>İnvestisiya fəaliyyətindən çıxan xalis pul axını</b>		<b>(60,537)</b>	<b>(713)</b>
<b>Maliyyə fəaliyyətindən pul axını</b>			
<i>Pul mədəxili:</i>			
Qısamüddətli bank kreditləri			
Qrantlar və ianələrdən pul vəsaitlərinin daxil olmaları		1,000	11,713
<i>Pul məxarici:</i>			
Qısamüddətli bank kreditləri			
Qrant və ianələr üzrə proqram xərcləri		(1,000)	(10,747)
<b>Maliyyə fəaliyyətindən çıxan xalis pul axını</b>		<b>-</b>	<b>966</b>
<b>Pulda xalis artım/azalma</b>		<b>(5,641)</b>	<b>27,444</b>
<b>İlin əvvəlində pul və pul ekvivalentləri</b>	<b>4</b>	<b>105,909</b>	<b>78,255</b>
- Xarici valyuta balansında mübadilə normasında dəyişiklik effekti		(111)	210
<b>İlin sonunda pul və pul ekvivalenti balansı</b>	<b>4</b>	<b>100,157</b>	<b>105,909</b>

Maliyyə hesabatlarına müvafiq qeydlərə baxın

Vahid Novruzov  
 Sədr

Vəli Rəhimov  
 Maliyyə və təsərrüfat İdarəsinin rəisi

## Maliyyə hesabatlarına qeydlər

---

### 1. Uçot siyasətinin açıqlanması

---

#### *Hesabatın hazırlanmasının əsasları*

---

Azərbaycan Respublikasının Auditorlar Palatasının maliyyə hesabatları Beynəlxalq İctimai Sektor Uçot Standartlarına uyğun olaraq hazırlanıb. Beynəlxalq İctimai Sektor Uçot Standartı təfsilatlı tələblər ünvanlamadığı hallarda, müvafiq Beynəlxalq Maliyyə Hesabatı Standartı/Beynəlxalq Uçot Standartları tətbiq olunub.

Maliyyə hesabatlarının qəbul edilmiş ümumi uçot təcrübəsinə uyğun hazırlanması hesabat tarixində gəlir və xərclərin məbləğlərinin hesabat dövründə aktiv və öhdəliklərin məbləğinə təsir göstərən qiymətləndirmələrin və şərti öhdəliklərin istifadəsini tələb edir. Bu qiymətləndirmələr və ehtimallar menecmentin (rəhbərliyin) qısamüddətli hadisə və hərəkətlər barədə biliyinə əsaslanır, sonda nəticələr həmin qiymətləndirmələrdən və ehtimallardan fərqli ola bilər.

Azərbaycan Respublikasının milli valyutası manatdır (AZN).

Təqdim olunan əlavə informasiyanın AZN ilə verilməsi məqsədilə, maliyyə hesabatlarındakı xarici valyutalarda aparılmış bütün məbləğləri Azərbaycan Respublikası Milli Bankın əməliyyatların aparılması tarixindəki rəsmi məzənnəsinə uyğun olaraq manatla ifadə edilmişdir.

Maliyyə hesabatları Azərbaycan manatı ilə hazırlanmışdır.

#### *Ölçü və hesabat metodu*

---

Maliyyə icrası, maliyyə vəziyyəti hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinə əsaslanaraq hazırlanmışdır.

#### *Uçot siyasətləri*

---

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyətinin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır:

#### *Gəlirin tanınması*

---

##### *Üzvlük haqqı gəliri*

Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlük haqqını təqvim ili əsasında təsdiq edir. Haqq üzv tərəfindən hər müvafiq ilin mart ayında hesab-fakturanın göndərilməsindən sonra ilin birinci yarısının sonuna qədər ödənilməlidir. Palatanın üzvlərinin üzvlük haqqı məbləği Palatanın üzvlərinin təşkilatı - hüquqi formasından asılı olaraq müxtəlifdir. Üzvlük haqqının məbləği aşağıdakı kimidir:

- Sərbəst auditorlar üçün – 2,783 manat məbləğində (2013- 2,783 manat),
- Yerli auditor təşkilatları üçün – 5,693 manat məbləğində (2013- 5,693 manat),
- Xarici hüquqi şəxslərin (xarici auditor təşkilatlarının) Azərbaycan Respublikasındakı filial və ya nümayəndələri üçün – 22,770 manat məbləğində (2013 il - 22,770 manat),



## Azərbaycan Respublikasının Auditorlar Palatası

31 dekabr 2014-cü il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər və şərtlər

Məbləğ AZN ilə

---

- Nizamnamə kapitalında xarici hüquqi və (və ya) fiziki şəxslərin payı olan, habelə xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üçün –11,500 manat məbləğində (2013 il - 11,500 manat).

### *Nəşriyyat gəliri*

Çap olunmuş materialların satışından gələn gəlir alıcılara çatdırılan məhsulla təsdiqlənir.

## *Debitor borcları*

---

Debitor borcları, şübhəli borclar üçün yaradılmış ehtiyatı çıxdıqdan sonra onların güman edilən satış dəyəri ilə əks etdirilir.

## *İşçilərin mükafatlandırılması*

---

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, müavinətlər və sairə gəlir haqqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əmək haqqı normasına əsasən hesablanır.

Bundan əlavə, Azərbaycan Respublikası Auditorlar Palatası Azərbaycan dövlət sosial müdafiə fonduna hər bir işçinin əmək haqqının 22% məbləğində ödənişlər ödəyir və işçinin əmək haqqından 3% tutulmalar həyata keçirir. Sosial sığorta ayırmaları yaranma tarixində xərc kimi tanınır.

## *Torpaq, tikili və avadanlıqlar*

---

### *Torpaq, tikili və avadanlıqlar*

Torpaq, tikili və avadanlıqlar onların satınalma dəyəri və ya istehsal qiymətindən onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla qalıq dəyəri ilə göstərilir. Təsərrüfatdaxili istehsal olunmuş əsas vəsaitlər, onlara sərf edilmiş material dəyəri, əmək haqqı və qaimə xərclərinin müvafiq payı aid edilir.

### *Amortizasiya*

Amortizasiya, əsas vəsaitin alındığı və ya təsərrüfat daxili istehsal olunarsa, istifadəyə yararlı olduğu gündən etibarən, faydalı istismar müddətinə müvafiq olaraq azalan qalıq dəyəri metodu tətbiq olunmaqla hesablanır. Əsas vəsaitlərin kateqoriyaları üzrə istifadə olunan amortizasiya normaları aşağıdakılardır:

- Binalar - 20 il və ya 7%
- Ofis avadanlığı - 5 - 8 il və ya 25%
- Mebel və ləvazimat - 10 il – və ya 20%
- Nəqliyyat vasitəsi - 10 il –və ya 25%

Bina və avadanlıqların təmiri və xidmət xərcləri baş verdiyi dövrün xərcləri kimi tanınır. Əsaslı təmir xərcləri isə gələcək dövrün xərcləri kimi tanınaraq hissələrlə və ya təmir fondu ehtiyatı yaradıldığı halda ehtiyat hesabına silinir.

Əməliyyat qrupuna aid olan, lakin əməliyyat məqsədləri üçün istifadə edilməyən əsas vəsaitlər üçün ehtiyat yaradılır. Həmin ehtiyatlara hər balans tarixində yenidən baxılır.

## *Xarici valyuta*

---

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyat tarixindəki rəsmi mübadilə məzənnəsinə uyğun olaraq AZN-ə çevrilir. Xarici valyutalarda balans tarixindəki aktiv və passivlər tarixə uyğun mübadilə normalarına uyğun olaraq çevrilir. Son (yekun) gəlir və ya itki maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təsdiq olunur.

### *Vergitutma*

İllik gəlirdən və ya itkidən mənfəət vergisi cari vergidən ibarətdir. Mənfəət vergisi kapitalla birbaşa əlaqəli bəndlər istisna olmaqla maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təsdiq olunur. Azərbaycan Respublikasının Auditorlar Palatası Azərbaycan Respublikası Vergi Məcəlləsinin XVII fəslinə əsasən göstərilmiş iş və xidmətlər üzrə sadələşdirilmiş vergi ödəyicisidir və vergi norması vergiyə cəlb olunan gəlirin 4%-i həddindədir. Üzvlük haqqları vergiyə cəlb edilən gəlirə aid deyildir.

Cari ödənilməli olan vergi təyin edilmiş vergi normalarından istifadə etməklə illik ödənilməsi güman edilən və ya balans tarixində təyin edilən və əvvəlki illər nəzərə alınmaqla ödənilməli vergiyə edilən hər hansı bir tənzimləmədir.

Balans öhdəlikləri metodunun istifadəsi ilə təqdim olunan təxirəsalınmış vergi, aktivlər və passivlərin daşınan məbləğləri arasında müvəqqəti fərqlər üçün verilən maliyyə hesabatı və vergitutma məqsədləri üçün istifadə olunan məbləğlərdir. Müvəqqəti fərqlər nə uçot, nə də vergi mənfəətinə təsir göstərən aktivlər və passivlərin ilkin təsdiqinə hörmət əlaməti olaraq verilmir. Verilən təxirəsalınmış vergi məbləği satışın və ya aktiv və passivlərin daşınan məbləğlərinin yeri, vergi normasının istifadəsi və ya balans tarixində təsdiqində gözlənilən qaydaya əsaslanır.

Təxirəsalınmış vergi aktivləri yalnız gələcək vergi əvəzləşdirilə bilən gəlir istifadə olunmayan vergi itkisi və kreditlərin istifadəsinə qarşı olan təqdirdə mümkündür. Təxirəsalınmış vergi aktivləri əlaqəli vergi mənfəətinin həyata keçirilməsi zamanı azaldılır.

### *Maliyyə alətləri*

Azərbaycan Respublikası Auditorlar Palatası qeyri-istehsal maliyyə alətlərindən onun normal əməliyyatlarının bir hissəsi kimi istifadə edir. Bu maliyyə alətləri bank hesabları, depozit sertifikatları və debitor hesablarını əhatə edir.

### *Pul vəsaitlərinin hərəkəti haqqında hesabat*

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda istifadə olunan bəndlər aşağıdakılardır:

- (a) Pul vəsaitləri iki iş günü ərzində pula çevrilən əldəki nağd pulu, mövcud bank balanslarını və qısamüddətli depozitləri əhatə edir.
- (b) Əməliyyat fəaliyyəti fəaliyyətləri investisiya etməyən və maliyyələşdirməyən bütün əməliyyatları və sair hadisələri əhatə edir.
- (c) İnvestisiya fəaliyyəti alışla, holdinqlə və daimi aktivlər və investisiyalarla əlaqəli fəaliyyətlərdir. İnvestisiyalar maliyyənin təyinatı daxilində düşməyən təhlükəsizliyi əhatə edə bilər.
- (d) Maliyyə fəaliyyəti Azərbaycan Respublikasının kapital strukturunun Auditorlar Palatasının ölçüsünə və tərkibinə edilən dəyişikliklərə səbəb olan fəaliyyətləri əhatə edir. O, maliyyənin təyinatı daxilində düşməyən kapitalın və borcun hər ikisini əhatə edir.

### *Yenidən təsnifatlaşdırma*

Aşkara çıxarma səviyyəsini yaxşılaşdırmaq üçün 2012-ci ilin dəqiq məbləğləri maliyyə icrası hesabatında 2011-ci ilin təsnifatlaşdırmasını təsdiqləmək üçün yenidən təsnifatlaşdırılır.

### *Uçot siyasətlərində dəyişikliklər*

Cari ildə uçot siyasətlərində heç bir dəyişiklik edilməmişdir.

## **Azərbaycan Respublikasının Auditorlar Palatası**

31 dekabr 2014-cü il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər və şərhlər  
Məbləğ AZN ilə

---

### **2. Azərbaycan Respublikası Auditorlar Palatası**

Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə orqanıdır. Auditor xidmətinin tənzimlənmə və inkişaf təşkilatçılığını, mülkiyyətçinin hüquqlarının müdafiəsini, dövlət marağını, idarəedici subyekt və auditorları, müstəqil auditorların fəaliyyətinə və tələblərin həyata keçirilməsində auditor təşkilatçılığına nəzarəti Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun həyata keçirir.

Auditorlar Palatası fəaliyyətə 4 aprel 1996-cı ildən başlayıb.

**Məqsədlər** – respublikada auditor xidməti işinin təşkili və inkişafda ölçülərin reallaşdırılması və onun fəaliyyətinin mövcud qanunvericiliyə uyğun təkmilləşdirilməsi dəqiq və mötəbər maliyyə idarəçiliyinin dəstəklənməsi ilə və mülkiyyətçiliyin nümunəsinin bütün idarəçi müstəqil subyektlərində mühasibatlıq.

**Funksiyalar** – müstəqil auditorlara və auditor təşkilatlarına lisenziya verir; onların işlərinə nəzarət edir; auditin aparılması üçün standartlar, təlimatlar, tövsiyyələr və metodik göstərişlər hazırlayır; təkrar auditlər keçirir; özəlləşdirmədə idarəçi subyektlərin mülkiyyətinin qiymətləndirilməsinin mötəbərliyini təmin etmək və sair məqsədlərlə auditor rəyi verir.

**Səlahiyyətlər** – müstəqil auditorların və auditor təşkilatlarının keçirdiyi auditin keyfiyyətini yoxlamaq; müstəqil auditorlar və ya auditor təşkilatları ilə onların müştəriləri arasında müxtəlif münaqişələrin müzakirəsinə baxmaq, auditorların fəaliyyətinə olan şikayətlərə baxmaq və onları həll etmək; auditor fəaliyyəti sahəsində fiziki və hüquqi şəxslərə (həmçinin maliyyə və iqtisadi münasibətdə) xidmət göstərmək; Palataya aid olan auditor xidmətinin sair məsələlərini həll etmək.

**Azərbaycan Respublikasının Auditorlar Palatası**31 dekabr 2014-cü il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər və şərhlər  
Məbləğ AZN ilə**3.Torpaq, tikili və avadanlıqlar**

	<b>Binalar</b>	<b>Ofis avadanlığı</b>	<b>Mebel və ləvazimat</b>	<b>Nəqliyyat vasitələri</b>	<b>Digər</b>	<b>Cəmi</b>
<b>Əsas vəsaitlərin ilkin dəyəri</b>						
<b>31 dekabr 2013-cü il</b>	<b>30,280</b>	<b>34,916</b>	<b>28,725</b>	<b>121,519</b>	<b>5,653</b>	<b>221,093</b>
✓ Daxilolmalar		5,221		55,000	316	60,537
✓ Xaric olmalar			(3,743)			(3,743)
✓ Yerdəyişmələr						
<b>31 dekabr 2014-cü il</b>	<b>30,280</b>	<b>40,137</b>	<b>24,982</b>	<b>176,519</b>	<b>5,969</b>	<b>277,887</b>
<b>Əsas vəsaitlərin yığılmış amortizasiya məbləği</b>						
<b>31 dekabr 2013-cü il</b>	<b>(23,379)</b>	<b>(28,841)</b>	<b>(27,097)</b>	<b>(91,804)</b>	<b>-</b>	<b>(171,121)</b>
✓ Amortizasiya ayırmaları	(482)	(2824)	(424)	(21,179)	-	(24,909)
✓ Xaricolmalar				3,743		3,743
✓ Yerdəyişmələr						
<b>31 dekabr 2014-cü il</b>	<b>(23,861)</b>	<b>(31,665)</b>	<b>(23,778)</b>	<b>(112,983)</b>	<b>-</b>	<b>(192,287)</b>
<b>Xalis balans qalıq dəyəri</b>						
- <b>31 dekabr 2013-cü il</b>	<b>6,901</b>	<b>6,075</b>	<b>1,628</b>	<b>29,715</b>	<b>5,653</b>	<b>49,972</b>
- <b>31 dekabr 2014-cü il</b>	<b>6,419</b>	<b>8,472</b>	<b>1,204</b>	<b>63,536</b>	<b>5,969</b>	<b>85,600</b>

**4.Pul vəsaitləri və qısamüddətli depozitlər**

	<b>2014</b>	<b>2013</b>
Kassada olan nəğd pul	38,031	69,511
Bank hesabı milli valyuta ilə	61,168	31,112
Bank hesabı xarici valyuta ilə	958	5,286
<b>Cəmi pul vəsaitləri və qısamüddətli depozitlər</b>	<b>100,157</b>	<b>105,909</b>

**Azərbaycan Respublikasının Auditorlar Palatası**

31 dekabr 2014-cü il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər və şərtlər

Məbləğ AZN ilə

**5.Üzvlük haqqları üzrə debitor borcları**

	<b>2014</b>	<b>2013</b>
Alınmalı haqqlar	273,431	270,479
Ümitsiz borclar üzrə ehtiyatlar	(62,592)	(56,801)
<b>Cəmi üzvlük haqqları üzrə debitor borcları – xalis</b>	<b>210,839</b>	<b>213,678</b>

**6.Sair qısamüddətli debitor borcları**

	<b>2014</b>	<b>2013</b>
Törəmə müəssisələrin borcu	15,628	15,628
Gələcək dövrün xərcləri	2,658	2,954
İşçi heyətinin sair debitor borcları	11,570	2,820
Digər debitor borcları	11,224	7,923
Sair borclar – vergi avansları	970	-
<b>Cəmi sair qısamüddətli debitor borcları</b>	<b>42,050</b>	<b>29,325</b>

**7.Ehtiyatlar**

Azərbaycan Respublikası Auditorlar Palatası elmi-metodik materiallar və "İqtisadiyyat və Audit" aylıq elmi-praktik jurnalını nəşr edir. Elmi-metodik nəşr üzrə hazır məhsul müvafiq olaraq 2014-cü və 2013-cü illərin sonunda aşağıdakı kimi olmuşdur:

	<b>2014</b>	<b>2013</b>
Hazır məhsul	8,930	8,930
Material qalıqları	2,935	2,807
<b>Cəmi ehtiyatlar</b>	<b>11,865</b>	<b>11,737</b>

**8.Sair qısamüddətli aktivlər**

	<b>2014</b>	<b>2013</b>
Təhtəhsəb şəxslərlə hesablaşmalar	27,468	28,507
<b>Cəmi sair qısamüddətli aktivlər</b>	<b>27,468</b>	<b>28,507</b>

## Azərbaycan Respublikasının Auditorlar Palatası

31 dekabr 2014-cü il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər və şərtlər  
Məbləğ AZN ilə

### 9.Asılı və törəmə müəssisələrə investisiyalar

Azərbaycan Respublikasının Auditorlar Palatası təsisçi (investisiya) payı 100 % təşkil edən auditor şirkətlərini təsis etmişdir. Kapital investisiyası 2014-cü və 2013-ci illərin sonunda 15,637 manat və 15,637 manat təşkil edib və onlar aşağıda göstərilən şəkildədir:

	2014	2013
Kürdəmir Auditor Təşkilatı	200	200
Gəncə Auditor Təşkilatı	200	200
Quba Auditor Təşkilatı	200	200
Zərdab Auditor Təşkilatı	200	200
Sumqayıt Auditor Təşkilatı	200	200
Naxçıvan Auditor Təşkilatı	2,123	2,123
Bakı 1 saylı Auditor Təşkilatı	1,089	1,089
Bakı 3 saylı Auditor Təşkilatı	1,018	1,018
Audit Xidməti Departamenti	5,459	5,459
Lənkəran Auditor Təşkilatı	4,948	4,948
<b>Cəmi asılı və törəmə müəssisələrə investisiyalar</b>	<b>15,637</b>	<b>15,637</b>

### 10.Vergi və icbari ödənişlər üzrə öhdəliklər

	2014	2013
Cari vergi öhdəlikləri	-	(966)
Sosial sığorta ayırmaları üzrə cari öhdəliklər	-	8,021
<b>Cəmi vergi və icbari ödənişlər üzrə öhdəliklər</b>	<b>-</b>	<b>7,055</b>

### 11.Sair qısamüddətli öhdəliklər

	2014	2013
Alınmış qısamüddətli avanslar	25,754	35,137
Qrantlar və ianələr	-	-
	<b>25,754</b>	<b>35,137</b>

## 12.Şərti aktivlər və öhdəliklər

---

### *Sığorta*

Azərbaycan Respublikasında sığorta hələ inkişaf etmək ərəfəsindədir və dünyanın bir sıra ölkələrində olan sığortanın inkişaf səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikasının Auditorlar Palatası müəssisələrə xidmət etməkdə, biznes fasilələri və ya mülkiyyətə hörmət əlaməti olaraq üçüncü tərəf öhdəliklərinin həyata keçirilməsində və ya müəssisənin mülkiyyətinə aid qəzalardan ətraf mühitə aid zərər və yaxud müəssisənin əməliyyatları ilə bağlı tam fəaliyyətə malik deyil. Azərbaycan Respublikasının Auditorlar Palatası adekvat sığorta fəaliyyəti çərçivəsi alana qədər, dəqiq aktivlərin itkisi və ya məhvi Azərbaycan Respublikasının Auditorlar Palatasının əməliyyatlarına və maddi vəziyyətinə pis təsir göstərmək baxımından riskdir.

### *Nəzərdə tutulmayan vergilər*

---

Azərbaycan Respublikasında vergi sistemi nisbətən yenidir və bir çox vergilərlə və tez-tez dəyişən, keçmişə aid edilə bilən və adətən anlaşılmaz, bir-birinə zidd və mübahisə yarada bilən qanunvericiliklə xarakterizə olunur. Tez-tez bəzi səlahiyyətli vergi məmurları və yurisdiksiyaları arasında fərqli şərhlər ortaya çıxır. Vergilər icra hamıyyəti orqanının vəzifəli şəxslərinin səlahiyyətləri çərçivəsində əhəmiyyətli məbləğlərdə cərimələr və maliyyə sanksiyaları tətbiq edilə bilər ki, bu baxış və tədqiqatlar üçün mövzu obyektinə ola bilər.

Bu faktlar Azərbaycanda digər ölkələrə nisbətən daha çox vergi riski yarada bilər. Menecment (rəhbərlik) inanır ki, o, vergi qanunvericiliyi əsasında adekvat olaraq vergi öhdəlikləri ilə təmin olunub. Lakin mühüm səlahiyyətlər çox vacib olan fərqli izahata və effekte malik ola bilər.

## 13.Öhdəliklər

---

### *Sosial (ictimai) öhdəliklər*

Azərbaycan Respublikası Auditorlar Palatası bir çox məcburi sosial proqramlara investisiyalar həyata keçirir. Azərbaycan Respublikası Auditorlar Palatasının sosial aktivləri həmçinin yerli sosial proqramlar cəmiyyətə xeyir gətirir və adətən Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərilə məhdudlaşmışdır. Azərbaycan Respublikası Auditorlar Palatası yerli səlahiyyətlərə dəqiq sosial əməliyyatlar və aktivlər həyata keçirir. Menecment (rəhbərlik) ümid edir ki, Azərbaycan Respublikası Auditorlar Palatası gələcəkdə də bu sosial proqramları davam etdirəcək. Bu xərclər müvafiq ilə uyğun əks etdirilir.

## 14.Əlaqəli tərəflərdən əməliyyatları

---

Azərbaycan Respublikasının Auditorlar Palatası əlaqəli tərəflərlə bağlı hər hansı bir mühüm əməliyyatlar həyata keçirmir.

## Azərbaycan Respublikasının Auditorlar Palatası

31 dekabr 2014-cü il tarixində tamamlanan il üçün maliyyə hesabatlarına qeydlər və şərtlər  
Məbləğ AZN ilə

### 15.Əməliyyat fəaliyyətlərindən pul vəsaitləri axını

	2014	2013
Əməliyyat dövründə xalis artıq/(defisit)	56,313	39,296
<i>Əlavə/(əskik) qeyri-pul bəndləri:</i>		
Amortizasiya və qiymətdəndüşmə	24,909	12,946
<i>İşçi kapitalda artım/azalma hərəkətlər:</i>		
Üzvlük haqqları üzrə debitor borcları	2,839	(54,602)
Sair debitor borcları	(12,725)	(7,007)
Ehtiyatlar	(128)	(748)
Digər debitor borcları	1,039	(6,610)
Kreditor borcları və dəyəri ödənməmiş xərclər	(10,296)	36,861
Cari vergi öhdəliyi	(7,055)	7,055
<b>Əməliyyat fəaliyyətindən xalis pul axını (gəliri)</b>	<b>54,896</b>	<b>27,191</b>

### 16.Risqlərin idarə edilməsi

#### *Kredit riski*

Azərbaycan Respublikasının Auditorlar Palatası kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Azərbaycan Respublikası Auditorlar Palatasının pul depozitləri mötəbər maliyyə müəssisələri ilə yerləşdirilmişdir.

#### *Faiz dərəcəsi riski*

Azərbaycan Respublikasının Auditorlar Palatasının bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli faiz xərcləri sığortalanmamışdır. Menecment (idarəçilik) inanır ki, faiz dərəcəsinin daimi olmamasından irəli gələn ədalətli dəyərə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

#### *Ədalətli dəyər*

Pul və pul ekvivalentlərinin, alınacaqların, yenidən ödənişlərin, Sair aktivlər, ödənişlər və Qısamüddətli borcların daşınmasını onların qısamüddətli yetkinliyinə uyğun müvafiq olaraq 3-cü və 5-ci qeydlərdə müzakirə edilən uyğun ümitsiz alınacaqlar və ehtiyatlar üçün təminat üçün bazar qiymətlərilə uyğunlaşdırın. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

### 17.Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcək hadisələr baş verməmişdir.